

UOT. 621. 311. 6 (0.75,0.5)

**ENERGETİK QURĞULARDA İŞLƏDİLƏN YARIMKEÇİRİCİ  
GÜC DİODUNDA KEÇİD PROSESİNİN TƏHLİLİ**

**MEHDİYEV B.Q.**

*AZ.MIU*

Məqalədə açar rejimində işləyən yarımkəçirici güc diodunda gedən kecid prosesi araşdırılmış, dioddə çevrilmə zamanı əmələ gələn fiziki mərhələlər tədqiq edilmişdir.

Enerjinin çevrilməsində işlədilən energetik qurğuların çevrici hissələrinin idarə və tənzimlənmə sistemlərində güc yarımkəçirici diodundan geniş istifadə olunur [5].

Energetik qurğularda təbii kommutasiyalı çevrici sistemin əsas elementlərini transformator, reaktor, kondensator və ventil elementləri təşkil edir. Bunlar enerjinin bir yerdən başqa bir yerə verilməsində istifadə edilir. Bu zaman kommutasiya prosesində yaranan kecid prosesi az güclü yarımkəçirici dioddan fərqləndiyi üçün geniş təhlil edilməmişdir [6,7]. Bu səbəbdən məqalədə güc yarımkəçirici dioddə kecid prosesinin təhlilinə geniş yol verilmişdir.

Yarımkəçirici diod, tədqiqat zamanı sxemin əsas baza elemnti kimi qəbul edilir. Bu səbəbdən diodun müxtəlif açar rejimində işlədiyi zaman kecid prosesində özünü necə aparmasının araşdırılması əsas şərtidir. Qeyd etmək lazımdır ki, dioddə yaranan kecid prosesinin tam tədqiq edilməsində kecid prosesinin hər bir mərhələsi üçün differensial tənliyin həlli vacibdir. Bu tənliklərdən alınmış nəticələrə əsasən kecid prosesində olan mərhələlər dəqiq olaraq aydınlaşdırılır. Lakin bu zaman alınmış tənliklər mürəkkəb olduğundan, onun araşdırılması mürəkkəbləşir. Məsələni sadələşdirmək məqsədi ilə konkret hal üçün diodun diffuziya tənliyi ona tətbiq olunan düz və eks gərginliyin qiyməti və impulsun forması nəzərə alınmaqla həll edilmişdir. Məqalədə çıxarılan ifadələr yalnız düz və eks gərginliyin impulsunun forması düzbucaqlı olduqda doğrudur. Riyazi ifadələr çıxarırlarkən aşağıdakı məhdudiyyətlər nəzərə alınmışdır.

1. Diod müstəvi – paralel konstruksiyada qəbul edilir və p-n kecidi pilləli olur.
2. p- sahəsində keçiricilər n- sahəsinə nisbətən çoxdur, yəni keciddən keçən cərəyan tam  
deşik cərəyandır.
3. p-n kecidiinin tutumu kecid prosesində nəzərə alınmir.
4. Dreyf cərəyanının olmadığı nəzərdə tutulur.
5. Qeyri əsas yüksəlyicilərin n- sahəsində yaşama müddəti dioddə ( diodun bazasında )  
sabitdir.

n- sahəsində olan deşiklər fasıləsizlik tənliyinə əsasən belə tapılır (1)

$$\frac{\partial(\Delta p)}{\partial t} = D_p \frac{\partial^2(\Delta p)}{\partial x^2} - \frac{\Delta p}{\tau_p} \quad (1)$$

$\Delta p$ - deşiklərin bərabərleşməyən konsentrasiyalarıdır;

D<sub>p</sub>- deşiklərin diffuziya əmsalıdır;

$\tau_p$  - n- sahəsində deşiklərin yaşama müddətidir.

$t=0$ ,  $\Delta p(x/0)=0$  olduqda diodun düz cərəyan impulsu verildikdə diodun bazasında olan

cərəyan qərarlaşmış vəziyətdə olur. Dioddə düz cərəyan tətbiq edildikdə  $x=0$  olduğu halda

fasiləsizlik tənliyi belə alınır:

$$-AqD_p \frac{\partial(\Delta\rho)}{\partial x} = I_{\text{düz}} \quad (2)$$

A- diodun en kəsiyi;  $I_{\text{düz}}$  - diodda tətbiq olunan düz cərəyanın amplitud qiymətidir.

$$\Delta p(x,t) = 0 \text{ olduqda } x = w \text{ olur}$$

w- bazanın enidir

İkinci şərt olaraq diodun düzlənməyən elektrodunda rekombinasiya sürəti sonsuz olduğu qəbul edilir. Bu halda diodun bazasında yük cərəyanının differential tənliyini təxminən belə

tərtib etmək olar:

$$Q(t) = I_{\text{düz}} T \left(1 - e^{-\frac{t}{T}}\right) \quad (3)$$

(3) ifadəsi diodda n- sahəsində düz cərəyandan asılı, bazanın enindən asılı olmadan t müddətinə uyğun yüksəkliklərin toplanma asillığını xarakterizə edir.

T- zaman sabiti olub, diodun parametrindən asılı olaraq toplanma sürətini göstərir.

$$T = \tau_p \left(1 - \frac{1}{ch \frac{w}{L_p}}\right) \quad (4)$$

$L_p$ - deşiklərin diffuziya uzunluğuudur.

$$\frac{W}{L_p} \gg 1 \text{ olduqda, } T = \tau_p \text{ alınır.}$$

Bu halda diod «qalın» bazalı diod adlanır.

$\frac{W}{L_p} > 3$  olduqda  $T \sim \tau_p$  alınır ki, bu zaman bazada toplanmış yüksəkliklərin xətası 10% - dən az olur.

"Qalın" bazalı diod üçün (3) tənliyi belə alınır.

$$Q(t) = I_{\text{düz}} \tau_p \left(1 - e^{-\frac{t}{\tau_p}}\right) \quad (5)$$

Əgər  $w / l_p \ll 1$  olarsa, onda diod "nazik" bazalı diod adlanır. Bu halda:

$$T = \tau_\alpha = \frac{w^2}{2D_p} \quad (6)$$

$$Q(t) = I_{\text{üz}} \tau_\alpha \left(1 - e^{-\frac{t}{\tau_\alpha}}\right) \quad (7)$$

Bazada həcmi müqavimətin ani qiyməti bazada olan yüksəkşiyicilərin miqdarı ilə təyin edilir.

Bazanın həcmi müqaviməti yüksəkşiyicilərin toplanması zamanı aşağıdakı tənliyə əsasən tapıla bilər.

$$R_b(t) = \frac{R_{b0}}{1 + R_{b0} C Q(t)} = \frac{R_{b0}}{1 + R_{b0} C I_{\text{düz}} T \left(1 - e^{-\frac{t}{T}}\right)} \quad (8)$$

$t = \infty$  olduqda

$$R_b(t) = \frac{R_{b0}}{1 + R_{b0} C I_{diz} T} \quad (9)$$

C- sabit ədəddir, diodun tipinə əsasən təyin edilir.

Diodun p- n keçidində olan gərginlik yüklerin dolmasının zaman funksiyası olaraq aşağıdakı kimi təyin edilə bilər:

$$U_n(t) = U_0 L_n \left( \frac{I_{diz}}{I_t} \sqrt{\frac{Q(t)}{Q(8)}} + 1 \right) \quad (10)$$

Burada  $U_0$  - temperatur potensialıdır və aşağıdakı kimi təyin edilir:

$$U_0 = \frac{KT}{q} \quad (11)$$


Burada k- Bolsman sabiti;

$I_t$ - keçiddəki istilik cərəyanı;

T- mütləq temperatura

q- elementar yükdür

Aşağıda diodun açar rejimində qoşulma sxemi və onda yaranan cərəyan və gərginliyin qrafiki verilmişdir (şəkil 1)



Şəkil 1 a) diodun qoşulma sxemi,  
b) cərəyanın dəyişmə qrafiki  
q) gərginliyin dəyişmə qrafiki

### NƏTİCƏ

Diodun bir vəziyətdən digərinə (düz istiqamətdən əks istiqamətə) qoşulması anı olaraq baş verir ki, buda bazada yüklerin sabit qaldığını göstərir.

1. Барсуков Ю.К. Переходные процессы запирания в плоскостных германиевых диодах при больших токах, ФТТ, №4, 1959.
2. Носов Ю.Р. Переходные характеристики полупроводниковых диодов. Сборник «Полупроводниковые приборы и их применение», под редакцией Федотова Я.А, вып. №4, 960.
3. Бессонов Л.А. «Основы электротехники» М; 1967
4. Əliyev M.İ. Yarımkeçirici cihazlar üzrə laboratoriya işləri, dərs vəsaiti, Bakı, 2002.
5. Чаки Ф., Герман И., Иппиич И. и др; Силовая электротехника, М;1982
6. Чебовский О.Г., Мусеев Л.Г., Сахаров Ю.В. Силовые полупроводниковые приборы, М, 1975.
7. Кузмина В.А. Расчет силовых полупроводниковых приборов. М, 1980.

**ИССЛЕДОВАНИЕ ПЕРЕХОДНОГО ПРОЦЕССА СИЛОВОГО  
ПОЛУПРОВОДНИКОВОГО ДИОДА, ИСПОЛЬЗУЕМОГО  
В ЭНЕРГЕТИЧЕСКИХ УСТРОЙСТВАХ**

**МЕХТИЕВ Б.Г**

В статье рассмотрены переходные процессы при различных переключениях полупроводниковых диодов. Решены дифференциальные уравнения в двух случаях. Излагаются результаты исследования возможности построения эквивалентной схемы полупроводниковых диодов.

**RESEARCH OF TRANSITIONAL PROCESS OF SEMI-CONDUCTING  
DIODE USED IN ENERGY DEVICES**

**MEHDIYEV B.G.**

Transitional processes in various stages of semi-conducting diodes have been researched in the article. Different equations in two cases are done. Results of the opportunity to build an equivalent system in semi-conducting diodes have been stated on paper.